

Dilican dərəsi üçün darıxırıq

Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən çar Rusiyası tərəfindən qacarlar İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza köçürüülib gətirilmiş və əsasən Azərbaycan torpaqlarında yerləşdirilmişlər. Ermənilərin isə dövlət yaratmaq üçün Cənubi Qafqazda ərazi bazaları yox idi. Beləliklə, Cənubi Qafqaz ərazisində erməni dövləti ancaq regionun yerli xalqları olan azərbaycanlıların və gürcülərin torpaqları hesabına yaradıla bilərdi.

Birinci Dünya müharibəsi aparan hərbi blokların hər ikisinin, həm Atlantanın (Rusiya, Ingiltərə, Fransa, ABŞ), həm də Almaniya-Türkiyə blokunun üzvləri arasında ermənilərə dövlət yaratmaq barədə ümumi fikir formalaşmışdı. Rusiya, Ingiltərə, Fransa və ABŞ gələcək erməni dövlətinin Osmanlı Türkiyəsi ərazisində - Şərqi Anadoludə yaradılmasına tərəfdar idilər.

Qərbi Azərbaycan (indiki Ermənistən) ərazisi bütöv Azərbaycanın ən qədim, strateji, təbiətinə görə ən zəngin bölgələrdən biridir. Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üstündə yerləşən, həzirdə isə Gürcüstan, şərqdən və cənub-şərqdən Azərbaycan, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla 29,8 min kvadratmetr sahəni əhatə edən "Ermənistən Respublikası" adı ilə erməni-hay dövləti kimi tanınsa da, onun ərazisi son qarışına qədər qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpağıdır.

Bunu həmin ərazidəki sayız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu-

nələri - qədim yaşayış məskənləri, nekropolalar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansalar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar da təsdiq edir.

Qərbi Azərbaycanın ayrı-ayrı ərazilərinə köçürülüb getirilən ermənilər üçün hər cür imtiyazlar vermək və onları istədikləri yerlərdə yerləşdirmək vacib bir məsələ kimi ön plana çəkilmişdi. Köçürülən ermənilər (haylar) əsasən müsəlman kəndlərində yerləşdirilirdi. İrandan getirilən çoxsaylı erməni qruplarının Vedibasarda, Dərələyəzdə, Gərnibasarda, Zəngibasarda, Göyçədə yerləşdirilməsi azərbaycanlı əhalinin ciddi naraziğinə səbəb oldu.

1831-ci ilin aprelinə kimi Aksıka, Borçalı, Pəmbək, Şörəyel, Təlin, Göyçə gölü ətrafi, Baş Abaran nahiyyələrində Türkiyədən gətirilmiş 14044 ailə, yəni 84 mindən artıq erməni yerləşdirildi.

Qərbi Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması eley sürətlə aparılırdı ki, azərbaycanlıların sayı erməni vilayətində 1831-ci ildən 1885-ci ilə kimi kəskin şəkildə aşağı düşmüştür.

1828-ci il martın 20-də I Nikolayın fərmanı ilə yaradılmış "erməni vilayəti" vahidi 1840-ci ildə İeşvə edildi, 1849-cu ildə İrəvan, Naxçıvan, Ordubad, Aleksandropol, Yeni Bayazid, Şərur-Dərələyəz və Sürməli qəzalarından ibarət İrəvan quberniyası yaradıldı. Göyçə mahali Yeni Bayazid qəzalarının tabeliyinə verildi.

1804-cü ildə İrəvan qalasını almaq məqsədilə rus qoşununu Vedibasar və Dərələyəz istiqamətinə hərəkətə gətirən Sisianov Şəmkirin, Tovuzun, Gədəbəyin kəndlərini çapıb talaya-talaya Göyçədən keçərkən bütün kəndləri xarabaya çevirdi.

1905-ci il inqilabının geniş vüsət aldığı bir vaxtda çarizm Qafqazda inqilabı boğmaq məqsədilə xalqlar

arasında düşməncilik toxumu səpirdi. İşgalçılıq siyasətini həyata keçirmək üçün ədavətin qızışdırılması ermənilərin üzəyindən idi. Onsuz da qırığın töretməyə hazırlıq görür və Qafqazda müstəqil dövlət yaratmağa can atıldılar.

Nəhayət, 1905-ci ildə çar imperiyasının köməyi ilə ermənilər Qərbi Azərbaycanda 118 Azərbaycan kəndinə hücum keçdi. Qesbkar rus ordusu ermənilərə yaxından kömək edirdi. Erməni vandalları Azərbaycan kəndlərinə hücum edərək qan tökürlər, qarət edir, talanlar törədirdilər. 1905-ci ildə ermənilər İrəvana məsələmlərin az yaşadıqları bir məhəlləyə hücum edərək günahsız insanları işgəncə ilə qətl yetirmişlər.



Daşnak dövləti yaradan ermənilər (haylar) 1918-ci ildə hər tərəfli hazırlığı olan nizami ordu ilə Qərbi Azərbaycan-

dakı soydaşlarımızın üzərinə hücuma keçdilər. Zəngəzur, Vedibasar, Göyçə torpaqlarında qanlı döyüşlər başladı. Günahsız azərbaycanlılar qəddarcasına məhv edilir, amansız işgəncələrə məruz qalırlı-

dilar.

1920-ci ilin yayında Naxçıvan erməni-daşnak birləşmələri tərəfindən işgal edilir, Vedibasar mühasirəyə düşür. Əhalini xilas etmək məqsədilə A.Şadliński düşmən mühasirəsini yarıb Cənubi Azərbaycana keçir.

1918-ci ildə Qarakilsənin (Kirovakan) Vartana kəndi daşnaklar tərəfindən tamam yandırılır, təktük yaşı adam salamat qurtarır.

Erməni quldur dəstələri Ardiç kəndinin dəyirməncilərini öldürüb kəndə hücum edən zaman güclü müqavimətlə üzləşirlər. Həmin günlərdə türk ordu köməyə gəlmədi.

Mən əslən Qərbi Azərbaycanın Dilican nahiyyəsində yerləşən Karvansara (İcevan) rayonundanam. Yaşı nəslin nümayəndələrindən eşitmışəm ki, bu ərazi də erməni daşnakları 3 dəfə türklərə qarşı amansız cinayətlər töretmışlər. Rayonun əsas əhalisi türklər və ermənilər (haylar) olmuşdur. 1988-ci ilə kimi Karvansarada Ağkilsə, Alaçığ, Baltaçay, Çəpərçirilan, Cantəpə, Əyrisu, Goyərçin, Haqqıxlı, Polad, Salah və digər kəndlər olmuşdur.

1905-1906, 1918-1920-ci illərdə rayonun ərazisində olan türk kəndləri ermənilər tərəfindən hücum məruz qalaraq dağdırılmış və əhalinin bir hissəsi qırılmışdır. 1948-1953-cü illərdə Qərbi Azərbaycandakı bütün soydaşlarımız kimi, Karvansaranın əhalisi də deportasiyaya məruz qalmış, bir çox ailələr ata-baba yurdlarını tərk etmişlər. Erməni xəyanəti sayəsində karvansaralılar 1988-ci ildə qədim Oğuz ellərini birdəfəlik tərk etmiş, Mixail Qorbaçov və Moskvadakı digər ermənipərəst rəhbərlər bu ədalətsizliyə göz yummuşdur.

Artıq 36 ildir ki, Qərbi azərbaycanlılar əzəli yurdlarından ayrı düşmüşlər. Vətən həsrəti ilə yaşayışın insanlar əmindiirlər ki, günlərin birində köç karvanları ilə qərib-səmiş ata-baba yurdlarına döncəklər. Biz Dilican dərəsi üçün çox darıxırıq...

**XX əsrin bələsi -
Deportasiya**

Sirxan LƏLƏYEV,
Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin 6 sayılı Yol İstismar İdarəsinin operatoru.